

**ÖLKƏ İÇİ**

# “Azərbaycan dövləti əlilliyi olan insanların qayğısına qalır”

**SAHİBƏ QAFAROVA: “SAĞLAMLIQ İMKANLARI MƏHDUD İNSANLARIN SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ CİDDİ DİQQƏT GÖSTƏRİLİR”**



**BU** gün dünyada təqribən iki milyarddan çox insan əlilliyin doğurduğu problemlərdən eziyyət çəkir. Fiziki sağlamlıq, cəmiyyətə integrasiya, yaşıdlıları maddi çətinliklərlə yanaşı, ən əsas çətinliklərdən biri də bu kateqoriyadan olan insanların ciddi işsizlik problemi ilə üzləşməsidir. İstənilən cəmiyyət əlilliyi olan insanları, onların hüquqlarını qorumaq üçün sağlamlıq imkanları məhdud şəxslərin əmək bazarına cəlb edilməsində maraqlı olmalıdır. Bu fikirləri Milli Məclisin deputatı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındaki nümayəndə heyətinin üzvü Sahibə Qafarova qurumun sessiyası çərçivəsində "Əllillər üçün – inklüziv işçi qüvvəsi" mövzusunda hesabatının müzakirəsi zamanı söyləyib.

S.Qafarova bu sahədə Azərbaycanın təcrübəsi, ölkəmizdə görülən işlər barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan dövləti əlilliyi olan insanların qayğısına qalır, onların cəmiyyətə integrasiyası ilə bağlı tədbirlər görür. Bu gün Azərbaycanda 620 minə yaxın əsil vətəndaşımızın olduğunu xatırladan deputat bildirib ki, onlardan təxminən 70 minə yaxını sağlamlıq imkanları məhdud olan uşaqlardır. Ölkəmizdə

təxminən 50 min nəfər insan Ermənistəninin Azərbaycana hərbi təcavüzü nəticəsində öz sağlamlıqlarını itirərək əsil olub. Azərbaycan dövləti əllillərin, o cümlədən sağlamlıq imkanları məhdud olan insanların sosial problemlərinin həllinə ciddi diqqət və qayğı göstərir, bu istiqamətdə səmərəli tədbirlər həyata keçirir. "Dövlətimizin başçısının 2006-ci il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında (MFP), eyni zamanda, 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əlilliyi olan şəxslərlə bağlı müdəddaların olması dövlətimizin bu qəbilden olan vətəndaşlarının hüquqlarının təmin edilməsini daim diqqət mərkəzində saxladığını göstərir. Proqrama uyğun olaraq, əllillərin sağlamlığıının mühafizəsi və tibbi bərpası, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, xroniki xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi xidmətin yaxşılaşdırılması, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi,

sanatoriya-kurort müalicələrinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi, əllillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması xərcləri dövlət bütçəsində ayrılan vəsait hesabına həyata keçirilir", - deyə S. Qafarova bildirib.

S.Qafarova bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması üçün ilk və vacib məsələlərdən biri inklüziv təhsildir. Azərbaycan dövlətinin bununla bağlı atıldığı addımlar da təqdirdə layiqdir. Ölkəmizdə inklüziv təhsil imkanlarının genişləndirilməsi istiqamətdə məqsədönlü tədbirlər həyata keçirilir. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Qanun qəbul edilib. Bu Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tərəfindən müxtəlif təyinatlı 9 qərar qəbul olunub, eyni zamanda, "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar program (2005-2009-cu illər)" hazırlanıb və Azərbaycan hökumətinin qərarı ilə təsdiq edilib. Programa uyğun olaraq beynəlxalq təşkilatlarla birləşə həyata keçirilən 3 inklüziv təhsil layihəsi, ümumilikdə, 30-dək təhsil müəssisəsini, 100-dən artıq məktəbəqpədər və məktəb yaşlı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə edib.

Sahibə Qafarova çıxışında, həmçinin vurgulayıb ki, bu istiqamətdə görülən tədbirlərin daha uğurlu nəticələr verməsində dövlətin ciddi siyasi iradəsi və maliyyə dəstəyi ilə yanaşı, qeyri-dövlət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının da üzərinə ciddi öhdəliklər düşür. Əllillərin cəmiyyətə integrasiyası, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, əməklərinin qiymətləndirilməsi, inklüziv əmək imkanlarının genişləndirilməsi birgə fəaliyyətin əsas istiqamətlərini təşkil etməlidir. Eyni zamanda, beynəlxalq əməkdaşlığın da rolunu xüsusi qeyd etməliyik.